

KIVDF
Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Əvvəl 16 may tarixli sayımızda

Azərbaycanın milli təhsil təxəlində iz qoymuş tanınmış pedaqoqlardan biri də Müseyib Molla İbrahim oğlu İlyasovdur. Azərbaycanın Xalq yazıçısı Süleyman Rəhimov Müseyib İlyasovun fədakarmasına göstərdiyi pedaqoji fəaliyyətinə yüksək qiymət verərək qeyd etmişdi: "Məşhur Qori Seminariyasını bitirən, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçısı və müdirlərindən olan, sonralar qəza maarif şöbəsinin müdürü vəzifəsində çalışıyan Müseyib İlyasov bir fədai-mücahid kimi hərəkət edir, dağ obalarının hamisində maarifin, mədəniyyətin yayılmasına çalışır, sözün əsl mənasında cəhalətə qarşı çarşıçırdı".

Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin "Bakı şəhəri III Aleksandr adına I kişilər gimnaziyası" (f.391) və "Xalq məktəblərinin Bakı-Dağlıstan Direksiyası" (f.309) fondlarında Azərbaycanda təhsilin inkişafında və onun geniş yayılmasında xidmətləri olmuş tanınmış pedaqoq, maarif fədaisi Müseyib Molla İbrahim oğlu İlyasovun şəxsi işləri qorunub saxlanılır. Azərbaycanda xalq təhsilinin inkişafında və onun yayılmasında böyük rolu və xidməti olmuş bu şəxs haqqında təessüflər olsun ki, əvvəlki dövrlərdə nəşr olunmuş kütləvi nəşrlərdə, ensiklopediyalarda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında hər hansı bir məlumat yoxdur. Pedaqoq Müseyib İlyasovun Dövlət Tarix Arxivlərində saxlanılan şəxsi işlərindəki məlumatlara və digər mənbələrə əsaslanaraq hazırladığım bu məqaləni hörmətli oxucularımıza diqqətinə çatdırıram.

Görkəmli pedaqoq və kütłəvi mədəni iş rəhbərlərinin, o cümlədən M.Qiyasbəyov, S.M.Qəniyev, F.Rzabəyov, Hüseyn Cavid, R.Əfəndiyev, Q.Bağirov, M.Ilyasov, N.Qiyasbəyov, A.Qasimov, S.Acalovun iştirakı ilə keçirilmiş müəllim seminariyaları müdirlərinin qurultayı 1921-ci il 12 sentyabr tarixli iclasında müəllim seminariyalarının gündelik zəruri tələbat malları ilə təmin olunması məsələsinə baxılmışdır. Məsələ hərəterəfli müzakire edildikdən sonra qərara alınmışdır ki, yerli ərzaq şöbələri seminariya pansionlarının mövcud olması üçün onları gündelik və yaxud aylıq zəruri tələbat malları ilə təmin etmək iqtidarından deyildir. "Yerli ərzaq şöbələrinin verməye hər hansı bir ərzaqı olmadığı üçün hərdənbin, xüsusilə de çörək verirlər ki, həmin çörəklər də uşaqların qidalandırılması üçün yararsız halda olur. Bunlara ümid edərək pansion açmaq mümkün deyildir. Bütün müəllim seminariyalarının təcrübəsi göstərir ki, ərzaq şöbələri həmişə de olmasa, bir az çörək, düyü, qənd, çaydan başqa heç nə verə bilmirlər. Verilənlərə əlavə olaraq digər gündelik və ya aylıq ərzaq malları seminariya tələbələri tərəfindən alınır, tələb olunan ərzaqlar bazarlarda da olmadığı üçün uşaqlar günlərlər ac qalmalı olurlar. Gəncə, Qazax, Nuxa və Şuşanın yerli şəraititələrini, buradakı bazarlarda ilkin zəruri tələbat mallarını, xüsusi şöbələri, odun, aq neft, et, yaq və tərəvəzi həmişə tapmaq mümkün olmur. Yuxarıda qeyd olunanları nəzərə alaqlı, qurultay yekdilliklə qərara alır: bu tədris ilinin əvvəllerində hər bir seminariya zəruri tələbat mallarının: odun, aq neft, sabun, bugda, yaq, çay, qənd, tərəvəz,

Görkəmli pedaqoq, maarif fədaisi

Qori Seminariyasının məzunu Müseyib İlyasov
mədəniyyət yayıcı, cəhalətə qarşı çarşıçıb

müxtəlif yarmaların tədarükünü etsin və bu məqsədlə hər bir seminariyanın müdürüne birdəfəlik nağd pulla 3 milyon manat verilsin. Ehtiyatların tədarükü seminariyanın təsərrüfat qulluqçusu və rayon icraiyə komitəsinin nümayəndəsi ilə birgə aparılacaqdır".

1921-ci il oktyabrın 9-da Vəlibeyov, İskov, Məmmədov, Maqomayev, Şahsuvarov və Timoşevskinin iştirakı ilə Xalq Maarif Komissarlığının kollegiyasının keçirilmiş iclasında Azərbaycanın müəllim seminariyaları haqqında məsələləre baxılmışdır. Müəllim seminariyaları haqqında əsasnamə, müəllim seminariyalarının tədris programı və dərslərin planı, müəllim seminariyaları qulluqçularının ştatı, seminariyanın oğlan və qız tələbələrinin geyim və di-

xada və Şuşada bütün göstəricilər vardır ki, bu seminariyalar mövcud olsunlar. Şuşa Seminariyasının inkişafı Bakının seminariyanı kifayət qədər pedaqoji kadrlarla təmin etməsindən asılıdır. Nuxa Seminariyasının müdürü isə seminariyanın saxlanmasını onuna əsaslandırdı ki, seminariyanın bağlanması xalq tərəfindən məzəmmət edilecek və hüququ əsaslarla quṛultayın qərarı fəaliyyət göstərən seminariyalara deyil, yeni yarananlara aid edile bilər.

Müseyib İlyasov ixtisaslı pedaqoq olaraq 1925-ci ilə qədər Şuşa kişi müəllimlər seminariyasına rəhbərlik etmiş və onun rəhbərliyi altında bir sıra tanınmış şəxslər, o cümlədən Azərbaycan Xalq yazıçıları Süleyman Rəhimov və Əli Vəliyev pedaqoji təhsil almışdır. Süleyman Rəhimov VI 1921-ci ilin aprelindən 1921-ci ilin noyabrınadək Şuşa pedaqoq kursunda təhsil almış, kursu bitirdikdən sonra 1921-ci ilin dekabrından 1922-ci ilin avqustundan Qubadlı rayonunun Qubadlı kəndində, 1923-cü ilin sentyabrından 1924-cü ilin avqust ayınadək Laçın rayonunun Hoçaz kəndində müəllim işləyərək təhsili yaymış, 1931-1932-ci illerdə Şuşa Pedaqoq Texnikumun direktoru olmuşdur.

Maarifçi-pedaqoq Müseyib İlyasov 1925-ci ildən 1931-ci ildək Laçın-Qubadlı-Zəngilan və Kəlbəcər dairələrini əhatə edən qəzanın Xalq Maarif Şöbəsinin müdürü olmuş ve maarifpərvər bir xadim kimi ucqar kəndlərində təhsilin və mədəniyyətin yayılmasına çalışmış sözün əsl mənasında gerilik və cəhalətə qarşı mübarizə aparmışdır. Müseyib İlyasov Kürdəstan qəzasının bir çox yerlərində-Laçın şəhərində, Kürdhacı, Min-kənd, Qorcu, Hoçaz, Şamkənd və digər dağ kəndlərində məktəb binaları tikdirmiş və onların istifadəyə verilməsinə şəxşən rəhbərlik etmişdir. Müseyib İlyasov 1931-ci ildən sonra Bakıya gəlmış və 1939-cu ilə qədər Azərbaycan Xalq Maarif Komissarlığında bir sıra məsul vəzifələrdə çalışmışdır. Pedaqoq Müseyib İlyasovun fəaliyyətinin son dövrü Bakıdakı 17 sayılı məktəbə bağlı olmuşdur. O, həmin məktəbdə bir il müddətində - 1940-ci ilin sentyabrından 1941-ci ilin sentyabrına qədər müəllim işləmişdir.

Müseyib İlyasov 1926-ci ilin fevralın 26-dan martın 6-na qədər olan müddətde Bakı şəhərində hazırda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın üçüncü mərtəbəsində yerləşen böyük akt zalında keçirilmiş I Türkoloji Qurultayın iştirakçısı olmuşdur. Qeyd edək ki, I Türkoloji Qurultay bir içtimai hadisə kimi türk xalqlarının elmi-mədəni birliyinin möhkəmləndirilməsinə və ortaç milli-mənəvi dəyərlərinin inkişafına təsir göstərmişdir. Həmin qurultayda XX əsrin əvvəllerinin türkoloji elmi-mədəni möhüttinin ən aktual məsələlərinə, o cümlədən dilçilik, latin əlifbası, orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya və digər sahələrə dair müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Birinci Türkoloji Qurultayda dinlənilən məruzələr və qəbul edilmiş qərarlar türk dünyasının çoxəslik tarixinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm programı kimi təxələtə xalqımız tərəfindən heç vaxt unudulmamış və bu gün də böyük hörmət və ehtiramla yad edilir.



■ Rafiq Səfərov,
Milli Arxiv idarəsinin
Sənədlərin nəşri
ve istifadəsi şöbəsinin
baş məsləhətçisi

iran, Rusiya, Macarıstan, Almaniya, Tatarstan, Qazaxistan, Türkmenistan, Özbəkistan, Qırğızistan, Gürcüstan, Ermənistən, keçmiş sovetlər birliliyində yaşayış digər türkəlli xalqların nümayəndələri iştirak etmişlər. Birinci Türkoloji Qurultayda rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən dəvət olunmuş aşağıdakı ziyyətilər Azərbaycanı təmsil etmişlər: Səmədağa Ağamalioğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Həbib Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Cabbar Məmmədzadə, Artur Rudolfovıç, Zifeldt-Simumyaqı, Pənah Qasimov, Müseyib İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüsteri, Həsən Musayev.

Birinci Türkoloji Qurultayda adları rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyyətilər, elm adamları və yazıçılar da iştirak etmişlər. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Veli Xulufu, Salman Mümtaz, İsmayıllı Hikmət, Əli Nəsim, Əmin Abid, Cəfər Cabbarlı, Əziz Şərif və başqaları da Birinci Türkoloji Qurultayda təmsil olunmuşlar. Lakin təssüflər olsun ki, sonrakı dövrlərdə Birinci Türkoloji Qurultayının demək olar ki, bütün iştirakçıları, o cümlədən Müseyib İlyasov repressiya qurbanı olmuşlar.

Stalinizmin qanlı repressiya dalğası digər ziyyətilər kimi fədakar pedaqoq Müseyib İlyasovu da haqsızlı məngənəsinə saldı. O, 1941-ci ilin sentyabr ayında cinnayətkarşasına təşkil edilmiş saxta ittihamlər əsasında həbs edilərək günahı sübut edilmədən 8 il həbs cəzası ile azadlıqdan məhrum edilmişdir. Görkəmli maarif fədaisi Müseyib İlyasov 1944-cü ilde Karaqanda şəhərində həbsdə vəfat etmişdir.

1956-cı ilde Müseyib İlyasovun işində heç bir cinayət tərkibi aşkar edilmədiyinə görə, ona bəraət verilmişdir. Görkəmli pedaqoq, maarif fədaisi Müseyib İlyasovun xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmamış və bu gün də böyük hörmət və ehtiramla yad edilir.

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütłəvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fonduñun maliyyəsi
əsasında hazırlanıb.**